

Dekabir,

— 1929 —

24-nel II dovara.

Molla Nasreddin

№ 49

Молла Наср-Эддин

Kijmeti 15 kəriq

Ə'janlar a'iləsində



Хаңып dosty.

Londonda cükan «Morning-post» ga-
zete bütün İsviçre Ryhanı rəsmi olara-
kı təqdim etdi. Qəndil qəndil olara-
kı Xanım dumani olan Syra-
lar isə on üçün bir Salib mühərabəsi
toplusaları. Natiçəde 22 cavab razı
is nəzari 13-dən bərabər cavab ala-
mındır. By mənasında gələn dər-
məndən syarlılar əzəri beşəq cəqin
byndan qərənərqi qələbilir isənq
dər.

İki elq.

Jer juzunda bir jer var
Onda «mysj» no «ser» var

No xususi ticarət
No da dini əsərat

Hurmot «Lord-a» na «xan»-a
Na təq əldə qarxana.

Na Allaha stajis
Na məvhimni 'al'ais

Əzizlərə ehtiram
Na qəsişə var solam

Qalisaja no xacha
No yızın sakkal - saça

Ekonaja no şama
Na mukaddas adama

Na xilkətə inanıb
İncilları heç samıb.

Bir jerda var «mədoni»
O çok quldürür manı.

Orada bir gozət var
Əzu koca, hışyar

Denilir «Morning-post»
Allah wa şahrlarla dost

Mudirida «adam»-dur
No papas no xaxamdar

Laqın çok hijloqordır
İllisdən da bədələrdir.

Xaç istar jalandan
Ona düşmandır candan

Ancak kaç var bojnırda
İncil jatır kojnırda

Kan toqmaq diş biar
Xolkı aldəmtak dilar.

Syralardan usunur
«Morning post»-duşunur

Korkyr, bagrı jarıylar

Bir qun artıskı darslıb

Kalxıbzır din ələmi
Albr ale kelemi

Butun ryhanılora
O xəçli canilora

Bejlo bir taqlif jazb:
«Syra biza qor kazb»

•Onlar bir «əhərimdir»
•Dina, xaza duşundur

•O murtad massonlarla
•Dojuşmaja onlarla

•Xəç qoturub qetməja
•Mubarəza etməja

•Hazırımdır qalisa?
•Monzyrdırmı Isa?

•Vardarım ahlı salib?
•Dolacakdər karın, cib.

Bitdi by tqollı name
Qedi Misra va Şama.

Byndan bir muddat qedi
Har bir papas qun seçdi.

By mukaddas idarə
Çok kalmadı avaro

Az əqəmdən iztrab
Aldı uç durlu cavab

Jirmi içi qalisa
Derdi qı hakdır. Isa

O Marjamın oglydır
Bir binyınsyz toglydr

Ortalıq çəkmaga
Şyraları jitmaga

Səlib əhli razıbdar
Jazıs xaxsə jazbdar.

Syra qoraq sıksılsın
Huymati jukılsın.

2
Laqın on saqqız covab
Dejildi a'lı canab

Onlar sarsaxlamışdı
İjmani laxlamışdı

Xaç, bujrak kaldırmagın

Syraya salıbdırmaga

Bynlarda din adəndən
Allahın arvadəndən

Təzqirali vəqiqidə
Hərəz razb dejildi.
3

Uçuncu on üç covab
No qunahdə no savab

Həməsbi bi tarafdı
No baraban na dofdı

Bozbaşına jeirdi
Hapsi birdir dejirdi:

•Bölgəviqlər içinde
•Kalanlar qohmında

•Rahiblərdən az dejil
•Dədək bilsin na dili

•Karşımak har bir işə
•Lajik dejil qesisi.

Hejrandı, «Morning-post»
Qımdı duşunom qımdı dost?

Çok duşundu, daşındı
Kavşorılıb, kaşındı

Bir huqum kalpas jedi
Əzüna bojla dedi:

•Dinsiz, Allahszülkü
•Komminizm bazılılığı

•Bir haldaqi qolisa
•By asqı «aktrixa»

Çəqir qurəşdən bojyn
•Ojnaja hilmas oynı

•Məlyim olyr naxosdyr
•İçi biliqdan boşdır..

Əvət by zorbə çanlar
Qyrlyty azanlar

By dəhəstli mə'bədər
Minaralar qunbədər

Çoldan qorqomları xos
Bir «tabl» dir içi boş

Ancaq xolkı donq edir
Qarvanları long edir.

Sizim Kyly.

Hərdəm bir.

O qeca na tovṛ oldysa, jolym
teatrodu duşdu. Nəcə oldy dejando
mosol belədiri bir qeca opera
taməsəsində sababsı kovyrın vo
kyba mejdən, kahramanları manı
azisidən bir hala salışmardır, qı
o qundan man tovḥili idim. Əməna
by qəsə joldaşlarından birinin xahi
sil si şərk konserntin qolib qı
dam. Qası ajakları sanadı.

Orada Surejjə kacar namında
bir turq kadunu qadrasdır, hətta
qolqajış, bir teatr dölyş işi
vələndərə katar qeda qeda iqi va
gən bojır ustə təmbalansı maşın
nanı dələnən dəqiyirdi, ona qəra də
Tapmaca.



Kassa kabəğında dyranıclar neçə safəro neçəsi xolkın cibinə qədir?

by masola manı tokyndı: turq ka-
dunu evini eşini, saluhən, bırya-
kbıv vo cohanınn odyyndan kork-
majad salınja çakırıq na var mon
şəkər millət kədənleri qını sa-
nədışdırıq edəcəjom.

Moni teatrodə tor jiyib apardı-
va başa duşundu qı bynlar hamusu
dunjanıñ xarablaşdırındandır.

Xorablk dedim fə'lə fakilya-
şılıbm, dərə zəmanıñ əşkərlərinən
xarab olıdyg jadıma duşdu. Fa'lə
fakilyata, mudavimlərinən birisi
dejirdiqi şirin dərs vakti birdə qo-
rurson qı lampalar qedi, imdi qol
ip qolri ma'rəqə juqla. Saqirdində
da umymija e'libar ilə moçbyr

xorablıdan sonra maşınçın ma-
şını, xalsamlıduşurda amma, ba-
vcıdın vagonyı içinde olan man-
faktılyar kiyrik yıldız qıbra şəhər
sapalonırmış. Mon by baradə arz
et i m a q istəşirəm heç qı
zorra maşınçında təkisir jox
- dyr, galat etmib müşənqə, bir, işi
ələmətiyə arax qodanın varid
ələmədir, qunah haman juq va
- goməndı imis qı duz joldan çək-
xorablıbdə eləmişdir.

Eşidilmişə qora by işi tolük
etməq üçün taşçı editon komisyon
vagonlarıñ har birini altı aq həb-
sa alıcadır qı, onlarıñ aqzı, by-
rınlarlañ duzalıbdı işsə salışları
Hərdəm bir.

Zopa.

Bojny jogyn qoðaq paşa
Qulmazdır, aqzı aqzı...
Maslaqı vucudlu satır
Jalan palan haja topır
Minaralar qoðaq
Sırqoli kürmüzü saçă.

Coban.

Oklarlıb, jaja topır
Tıbbagazı, caja topır
Jalan palan haja topır
Muxburu qej, şuran qesi.
Zyrnaço.

Istijosən artıb ola hormotin
Bojnyqı sə misli qaman kyryq ol!
Hər qas ilə bir cur ola solbatın
Kanma nadir doğrul jalan kyryq ol!

Akmalısan hançı jana aksa, sy
Aneak: işi olsa qimın, sorgysy
Çaqno elin kaiqasını, dyr, tosy!
Birea kapı, jeddi dalan kyryq ol!

Parvana ol qatib mas'yllər
Bir çatı elə arkada qı cıllara
Qoz tıqraq kassadəyi pyllara
Hazar, elə madda flan kyryq ol!
Koj sonı ispalomis qorsun el
Kylygyqı alçaklar ilə qozma vel!
Qormıja bir qondı sonı olda bel
Altomold istə hançit kyryq ol.
•Sər.

Molların qehnə lətfifləri jeni jaşaslışlıbdə.

Molla bir qon muhaziro okyandı
da kiyak asanları dediq:

- Joldaşlar suqı edin!
- No jakşı, dəvanın ko-
operativ qıtəbəsi jodkır, joksa,
oçredən qas-həsəndən suqub hamy-
nyzın kabrygasını standartdır.

Molla bir qon ozu killyqa get-
məjəvər arvadı, uz jerinə qon-
dardı.

Sorsydlər:

- Aj Molla belə no işin?
Molla cavab verdi qı:

- Bon da oz arvadımı iləri
çapırıram.

Molla bir qun okyandı dəjənib
norma ilə bir qırınqo qorəq al-
dişdəndən sonra jərisəm qosub or-
da da jəranı salıbız: yəşəklərin
bırıqıram.

Birisini odedi:

- Aj Molla by qunçu qorəqin
jarastanıma verdim bes ozun
edərsə?

Molla cavab verdi:

- Bon jarastanı vermiş idim
da o hamysını alıcadır. Jakşası
bydryr qı jarastanız öz xoslyg ilə
verim.

Damga.

Sulhun kbz.

Divi jeno sorvatın — harb qozır, kan qozır.
Ortaja qırımış — kara — bir dali sejtan qozır.

Harb umymidağı — kırımları, kan selları

Qulşan omra ason — nohı olum jellari

Hırsını soudurmadı — bogdy fakat elliři

Etmajo min min dala — nolsıñı kyrban qozır

Divi jeno sorvatın — harb qozır, kan qozır.

Sırmalı, sarmajonın — aklını calmışım cin?
Ja jeno Syralara — karşı kabarmışım qin?
Aldanıb shımkırdı — ortalgıza dudu Çin.
Tannrısın harbin, sorın — ma'rqa, mejdan qozır.
Divi jeno sorvatın — harb qozır, kan qozır.

Oldı myuvalıfı yzak — sorkdağı harbomız

Mukdeñi saldu başa — birca qıcıç zorbomız

Sıhla taraf qetməyo — adı, o bir ina iz

Karmı, jogynırlar fok — na'l cibidən qozır.

Divi jeno sorvatın — harb qozır, kan qozır.

«Sulhun» Amerika ham — «başlı», fırın, inqiliz
İstamajır sulı edaq — Çin ilo sorhast biz
Dergi: bylaşsak kana — bırdı kara, dag, danız
Fıma, fasad axtarı — almak içün can qozır.
Divi jeno sorvatın — harb qozır, kan qozır.

«Sanlı!» Hyver olqası — bir jeni dunja açır
Asja va Avropaja — hər madənişit saçır
O karsılış hor işə — verdili sozdən kaçıır
Sanlı ciñan xostadır — by ona «dorman qozır»
Divi jeno sorvatın — harb qozır, kan qozır.

Sulhun o qoçqan kbz — ortada hejran qozır.

Oeffsiz.

Necə olyblar.

By kador qı casıro duqanları
szy luymotı baglıda, va onlارın
jerino koprativ duqanları aqdı, va
by minvalıla şok-cökk spekyljan
alverçiları bajarıa tylladı — pas
by spekyljanlar neca oldırlar?

Indi hyrada man sana bir gariba
cavab verəcoğazı:

By spekyljanılar by sahit va by
dokka qeno qo - «fıcarollarındadır»
masala:

Onlar hanımı, novbodadırırlar:
konyum-konsudan koprativ qıtahacı-
larımlı, jıgub kojyrlar cibilarına, sa-

Das damır.

«Hörçändi qamın adıñ das-das-
mirdi,

aneak indi syra kužul aşorları-
nın bir balaca huycınnıñ sonra
mondo qaraq sono dejəm:

«Jymşalısan — jymşalı».

Baqtopoda.

— Joldas mudir! odyn var?
Halo jokdry.
— Na vakt olacak?
— Ma'lym dejil!
— Bas by kıs biz ne jandıbrak?
— By il kıs bir o kadar sojyk
olımyacak. Bir tohar dolan jaſda
allah qırımdır.

Kooperatifdən mal alıb satanlar.

— Moşodi Həsan! dejirəri, koo
peratifdən lazıim olan sejleri al-
mak uyğun, byndan sonara işçi va
xidmətlərə kiyliq etdiqləri jer-
dan talonlar verəcaqlar, dogry-
dry?

— Mon da belə eştimişim. Dija-
son dogrydry.

— Bos onda bizim «isimiz» neca
olacak? By talonları biz haradan
tapacagız?

— Ada, son an axmak adamsan!
imdiyeon uzuvlı va qorq qıtah-
çısımlı, haradan tapımsansa by
talonyda oradan tapacaksan, heç
gam çaqma, qalı qıraq kooperativ
qorq na verilir.

Tapsırıyk.

Agtala silihçigər ittiſatı, sad-
ri joł. «Marosinenko» onyň bi-
rokralıghına, gazetə jazımsız bir
müsbırın arvaduna bojla bir tap-
şırık verir: (Kadıl damır joi xas-
tasınamastanda manamaçık vezifesi
daşıjır!) bax dejir: «son byradı
kyılgıç edirson-sının arın moni ga-
zetejı jazımsızdır, manım alımdı
ojlo qıraq varçı ony dytyb islah
evino qondırıram, amma manım
ma jazıqıq qırıplı, sun ona de qı
birda alıno kalım alımasın, vass-
lamı!»

Zom-zom.

Nagornı jolda.

Jeni Nagornı tramvaj jolynda
abdılı myslımlı balalarımlı va
gonglara oşçısını, ja'nı vagon-
lar qedorqan onlarıñ arkasına
mimmalorını vo by juzdan böxbxi
hadiso ola bilcişen nozora alan in-
zibatı so'basi o nı l a r y man
etmaq içün bir neçə haſır milisli-
rin kojylamasına karar vermişdir.

Erz qılaj. 21

Aj molla! bilmirəm macahan
joxdyr, joxsa kocalığın ta'sırı-
ndır, son lap bizləri jadandan qı
xarmasın. Bizim by noxşı cilişan,
ja'nı Naxçıvandır heç jazımsısan.

And olyñı nohjalıslar dor möjzi sadri
agam. Sux Qorım agamın xoryz
tuqı qibi parlısdajan vo qeç qıjyry-
gy qibi jırgalanın paq va makud-
dar sakhalına sandon çok incim-
şam. Bilmirəm sun nişa bizləri qo-
sanıbsın! Qorısun indi zoma
kylək ver, məndə sunın killygyna
örz edim.

Biriş vardur famili Cəfər

Adı Əsəddır ozu boxtovar

Atası Əlidir qeqnişdə bazzaz

Ogly indidı qısqısa sjajmaz

Elm alub xeji, savadı qamıl

İndi bıtzardı müslümlü kabıl

Bir Myrad vardur, birdə bir

Hasan

İllar yzyny to'rif elson

Bil jokin bitməz onlara vəsi

Rəssamlıq məqtəbinin umumi jaşas manzılındə.



— Balam no içün deşəməjə sorılıb siniz?

— Çəngə mix va sandala jokdry.

na elə zamanadır qı tamamıjan
adamlar uzo çaqıflı, adaları gəzəla
lor, saqqıları möcyməlyar dusur,
osı nasobları bilmisənlərin zat,
qoqları ortalıga çıxarılırlar. Biziñ-
qi sandon buşka bir adamıñız jox
çyr, sanda qorqı bizin tamamıjan
anları, «irali çaqasın» onları dyd
manılarımlı, næocabotlarınlı xalko
ma'lym edəsan. Joxsa quman edi-
sonqı bizda uzo qıçarılırlar, adam
joxdry. And olsın b i z i m
Ordybəd kaduların sohə töş-
qılateşsi. H a l i m a xamamın
konaklıklarda ijdii sagħħaka-
ra - bido elə adamlar var qı, heç
xoryz səsida eştirmişiblər. Allaha
suqur adıma no qolib? Aj molla
amıl vallah and olsın Haç! İsmä-
jıl amının kaçaq qedidji Qorħabla-
jı bizim adıñıñ, tlobaları, mu-
şıllımları sandon çok inciblər.
«Qonam dedim jaduma Qorħabla-
Qəndumoli duşdu». Ela qoturoq
bizim müslümlü, mojar allaha
suqur onlarıñ içində uza ekşirmaga
adam azdır? horqah jaduna du-
mursu san zəhmət çəq hys-qys ilo

Bitsadə belə dorjanın qoſı

Bir olli vardur famili Xəli

Elməsin allah bynları, zolil...

Jaxşı byda xoşya qolmır,

bitim Myrad hoja qı sozun ola bil-

ınsız oyu davlatlı boj balası, adıshı

qı qınıñ bir oglundur. Jazak biça-

ra korxysyndan Sıyada dyra bil-

ma'lym edəsan. Joxsa quman edi-

sonqı bizda uzo qıçarılırlar, adam

joxdry. And qıraq, b i z i m

Yedya xoşya qolmır, qoturoq

bizim olli Kaliolıy, oza elmli, al-

verdon başı çukan, jeton jeton-

jetməşsə, bir das atan, byna no

soz ola bilər. Teatromzı dagıdan

iqib dəfə qıllıq cabulük etmişdir,

ammar bynyn no ejbi var, xolkı no?

Hyda xoşya qolmır, qoturoq

bizim olli Kaliolıy, oza elmli, al-

verdon başı çukan, jeton jeton-

jetməşsə, bir das atan, byna no

soz ola bilər. Teatromzı dagıdan

iqib dəfə qıllıq cabulük etmişdir,

ammar bynyn no ejbi var, xolkı no?

Vallah molla daju!, man o kadar

hırslıdrıbsanq as kahram sunı-

lärdən tərliflər, amma korx-

ram manak halıq dejəson, no is-

Hologi kal solamat!

Kalsan sonraja soħħot.

Qan-dogar.

Cejran:

Qonco mahalində bir jaxşu qant

var

İsmi serifinə dejərlər «Zəjəm»

Xalkında bir hıjla na bi fidə

var

Anlar; halal, haram, mohram,

naməhrəm,

Onda, bi möqəb var; jeddi

sonaqı

Verdi by qırıldır bir müsəmə

Çəhəndə

dəfə, kaval edildi sonraqı

Heç qos kimlərə atmadı, təpiq

By qırıldır bir sejı satdı, kyrtdı,

Bitdi müsəmə, bittid müsəmə,

Yediyəndə məjəniñ içməj

Natiq səçənlərə amlımdı, şor,

Kojınydı vəki'si hor qası hejran

Atıck vısus - xusus qırıldı

Cefran.

Luluşkylı doktor!

By qırıldır Langtan vilayət
marii so'bisi təsdiində qondırla
matalaq, üçün qondırlımlı doktor
Astarxan bazar qazındı qondırlı
iqib hulus-külye olybi özündən bas
ka iqi nəfərrys vo ug işsərd
məməzli məsirli sohlinin taj-
tumına mindirub surdiqda fajtın
davam qondırmışdır carxları, sun-
mısındır vo həsilirsin nəsəsi poz-
lyb avarı kalmışlardır.

Qutoni müalibə etmək üçün
şəhər by doktorın avxalecə ozunu
məməzli edib pıjamakşılıkdan qo-
ndırmışdır.

Fibig

Biz.

Aj hijyekrat qisi

Örza veribdir nis il

Ermoni Bakrat qisi

Kator

Sun'i fəndək.

Onyn byrrynnyň bir başlangıçında, iki kasiňan arasında Kyr-tarın nuktoðu fəndəgə bənzər at jügən vardı.

One tasadif etdijim zamani; birincisi fəndük barosunda heçde təs-accub etdim. Iñiqisiniñ sun' ol masasına dördən dijydim. Mərkələn dəm onynla sohbotha başladım.

— Rosik! Byrrynnyň iýkärı başlangıçdağı fəndük barosunda mano bir məlyam verisənsem dedim. Boli-Boli dejəraq sohbotha başladı;

— Yşaklar maqtəbdən daşgalar-qan karşılıq qasdırıb oradan bir kuz şerqəmən və dalańca düşmən manıñ adatlıdır. Jena bir qun, bir maqtəbin kapsańda dajanmış dəm, dəsto -dəsto çišən kasiňan bolligydən hanqını bojanacımış qasdırıbildirim. Çünqı bynlar hamus, aýrı aýrı malahata malic idilər. Əklim sərgərdən başbam ab-qərdən qızı hejrat kazanında don moja başladı. Əzumu toplaşdırmaz z a n a n maqtəbin qəçisində bir nəfəs da jokidı. Qor peşəman eva doñanıçlарı bir suradı kolityg-na qıtbat dərəvymrý xanum xatun bir kuz çakıdı və jola jumalı.

Koşa addamlarla dalınca ko-syb ona jetişdim. Küz mons baldı- man ona baktıñ ozumu casarot verdim aqıldı, Yı..na didib, bir zaman, na ejdimalı sohbat, na ynydylmaz bir xatırı.....

— O ma'sym Cejran urqmışcası-nano baxıdı;

— No var ami no dijirşen? dedi.

Əzumu butunlujo şurasırdı, bədənim ösdi dilim dytyldi, kuv-

Sən. 18

vati kəlbim porran oldı.

— No istajırsan sonin üçün alym dedim.

O acıklı kohkohı ilo müxtəsar bir tabassum ejlidı wo qisja baka... xırıflıjı a...manı lazım olana-rtı son uqun alasan, ata anam işlajıb vardı.

By sozleri dejərqən onda bir pari sovinılıq vardı. Hatta ony plasmanı altına viryb isı qibi 4 nəc uqap xryc etməjan qolırdı.

Raşikim sozı byraja jetirinca qorunur kiz balacı imid-jek bir qoh cahates har cəndiq manıñ -

— rıyma ola -ıqlıja idili işkət jaş-çok olardı. Heç olmazsa on on iqi jaş-ıqlı vardi. Man (taocubla) on on iqi jaş coxkomyrdı? dedim. O cavabında ya həsəra samın tarixdən heç xobarıñ jokymşı, Macnyn Lejlini savarçan Lejliniñ neça jaş-ıqlı. O soqçında dejimildi.

Amma man sohbatını etdijim kuzıbaşı on on iqi dejim. Ja-şı, multifatlı oqır bir no a'ləmdür dejub sohbatının mab'dını sojlo -maja başladı;

— Kızı dedim: javrım sonı sa-vıram.

O sajmazcasına jera ojıldı. Man hejramı ask oldygyny üçün kuzın na edacılıq heç düşsunmajırdı. Dinoqı o jerden bir konbar kürkəntüsləməs, alındıqını bir böksjər kuvvətli manıñ alıma caldı. Qordujun fəndük o balaca -sanianın asarı san'atıdır.

Manda ooba bynyn sahafatı -mi jaýdı kuzən ossibili duha çok dejo düşüməjo başladım.

H. A.

“Oğrajsı”

19

Tıjan alda jatanlarıñ Küra, hiss batañlarıñ Salvarıñ satalarıñ Quçılorda başına bak Juruñaoldaşına bak!

Boj yzadıl qısı olyb Adam vyrmak işi olyb Çombar kyryk işi olyb Patsanlıra diňşa bak İsladiji işimo bak!

Ata - ana korxysynda Soqış vermezlardı inan Olyb indi külü, kaban Qol verdiñ soqışa bak Har tin başı doquşa bak!

Jemi qasılmış mollalara!

A'lət alında lozof din Joksylların işkəndən evin Jokdryr daha isqonçobın Yımmı-hadijə, poj san-

Kyrdyn təsi, açdan fəb Jazdın -oda saldan - naib Aldanızzər indi dostaşla Oldıny oşab risvaj son.

Molla Jagyv, molla Həsən Pambıckı bas, qordan qasın İndi kanbədər el - na san Çal zyrma, pufla naq san.

Rustamı və Aslan namdar Müxibirəli ejlər işqar Ojnar qeca qunduz kymar De onlara laj - laj san.

Mehdi və Sottar dastəzəbz Molla Masiñmə var avaz Hor subh alanda dəstəməz O həzroztər of taj san.

Ejlor malaq qejəndi səda Ej səstino canlar ləda Həfiç edər har qun nida Ej vaj san - ej vaj son.

Jaglı bozartma, ag lavaş Dolma, fisincən, sudlu aş Ro'jadada qerməs dadaş Axtar muştər çaj son.

Bazarlıññ oldı qasad Jokdryr niqah e'tikad El vermajı xumsı zaqat Xos qulnırı dyr səj san.

Xəmət ejlidin bir çok kyran İndi hanıqemiz zaman? Aj colda noxtəsəz kalan! Dylgər, koton bir daj son.

Mışçadı kalıñş omnamma Löbbədəm cindər jama Qətdi piöv, kajmək, xama Agla pajız, kəs, jai san.

Xylikan fiqrini ynt Daha başändə dyt ha dyt İslatıldıñ qullsı baryt Artuk səno işləşəcəq Kylagom, dısləşəcəq.

Artuk kuzul milisələr Dymraz qeca qunduz qazər Kojıñaz kala birca nəfar Əxiaksız nadincə xylikan Istar koca istar cavan.

Toxmak.

Ajda bir işçi qalır Langorana

partefi ilo

Naxçıvan, Qonca qibi, can veri-riq byryqyna İşə az çok tamş olçuk duşurq ustuñ biz Baglamur vedra, qupa, qəng, kymroj kyrygyna.

Telegraflar.

Gəncə — Kooperativlərdən ag təpəmadığından Molla Mo'sym ammaşmasından qasib kyrsk kajırındırıbdı.

Qazag az tapşılığından du'a nivis mollı Cılyam ilə fars Hacı molanın belləri kürkəmsər qunda juz - iqi juz du'a jazdərən müstərilərəsər kajırdı.

Kuba. — Son statistik xəbərlərində qoro Rystol qondı alıhsinin 75 fiziçi 2 və 3 avrətlərlər.

Agdam. — Ağcəbədi dairəsi Əlşər qant şəri sadı qatib 6 məsəjdər maaşlıları, alımkımları, maliyyə şöbəsi ilə idarələri arasında jeni hir qasa jol salmışlardır.

Balaxana. — (Başq.) 142 nom-roly kooperativi dəqanlıq mudiri Sejranof dəqanı qolon qoşqər ar-va-thar kond istojonda onlara dejri: «son kondi» na edənən özün kənddən şirinşən - moslohdötür qı. san dyxy, pydra alasan.»

Sejranof çok məhrübən adam-dur.

Masala.

Nojabırın 22-sində Zojom qan-dinqası (Qonca okrygy) 7 illiq möq-təbədə bir müsamirə verilimiş və homan müsamirədə piroznənən bi ri 50-paproşyn paçkası 60-, aşı-çaj 20.-sırıñ çaj 50 kapıja və cuci-nin biri 2 manata, konjakun şisoş 5 və pıvının şisoşidə 2 manata satılışdır. Başqa sejforda bynyn qı-mı. Ancak hək hesab zamanı bilet jara ha jara zərər qostarınmışdır.

Bynyn na içün belo oldygyny bilib by mosalonı həll elşən şoxşa-haman müsamirədən möqtəbədən dəqanıñ kazancını artırıb-hodjıri edi-ləcəqdır.

Kəmisi.

Təze 1930-nci il üçün macmyməmizə abona kəbəyl olynyr.

Məcmyməzim, homişqı qimi, —dini mövhymat ilə mubarəzədə olyb-fa-la-qondı manəfe-nə xidmət edəcəkdir. Umymijitə deja həlqiqi qı son vaktlərdə məcmyməmizən mundurəcələnən kuvvətlenməsi - ökycərlərəmənən mərakşanın artımkənə sabob olyr, bynada canlı şahid -ti-rawməzələrəkəlməsədər (təze il üçün beş mindən yikarə adres çap olınacakdır).

E'LAN

Orta pejğəmbar evlidi vo Şəhər Nəsimiñ Xək arasından da janı bir qazax. 1921-ci ilda Kybada ZAKS müdürü olımy-şam. İndi hansı qondı: məscidi böyük kalmış olası zorla o məscidi mollı "kojyram" müsəlmanları "mədəni" etibacılıq rəf-ətəməq iğən hər cura cady asyın vo dualarda xərcə varırmış.

Adresini: Kybə okryzy Amar qədidi AgaMir Molla Məstafa.

Şəqidən.

Yecda firkaçı Nəriman Cələr Kily ogly bir qohna müsəlman şimi öz arvadını iclaslara qetməsi köyün.

Şeýx Əli Rosylofdə heç piyan olmaz, ancak hem qəco ham qun-duz sarxos olyr.

Kytıqasın qot muxbirı Əzimof dajırı işçilərinin nüsnələrindən çox jazdərən dajırı işçilər Koby və dora halında oldy-gundan jagus jagınnamə vəktlərdə dəqiqət həsəntən təjjas ilə yey qəpməlidir.

Molla amı qun ortaya Əslı-Uzrom, axşama Eşk Intikam jedimili-zə qora aşxanamı, bizi dojzydymək dəndən sarından bir nov' xilas olmuyşdır. Umymijitə Şəqi qor-djuşun qimdir. Hor qun orta va aşxanı məscidlər dölyb həsəmkədədir. Əlimət alındıñ qejəsəzdir.

Fatih xala.

Sez veriblər.

(Orduybadan) Kredit qortuinin sadri «Husejn» -ozunu söz vermişdir qı- byn-dejə idarija qolən qonçi və həllərlər ilə asti ilə ilin qıvıncı-nıja şok - anı - anıqşak dıl və jol-dəcəsəmər roftar etsin.


Yşak bagçası, mudirəsi şəhər 12-dən jəhər - salat 9-də vəzi-ətəsəsi şir yedi bagça yəskaşlar vəzifəsindən əldən qazanıb. Hej'ati təhrirli.

Posta kytysi.

Zakatala - «görbə»:

Dərəcə eur çap etsaq - cami Zakatala müslimləri həllər incilər. Mülət məvacib aliş bigar qazaxda müslimləri adımla aşçeka jazmaz lazımdır.

Натъ кооперася içün



Kooperasja jolynda urəzi agrıjanlar.



Cvdač* dan

Kooperasja jolynda karnı, agrıjanlar.